



19. 05 . 2012

KƏPƏNƏYİN YARATDIĞI XAOS

Hamlet İsaxanlı

Təbiətdə və insan həyatında hər gün döyişmələr baş verir. Qısa müddətdə bu döyişmələrin çoxunu gözə görmək olmur. Lakin uzun müddət bir-birini görməyən insanlar görüşən zaman artıq hiss olunacaq dərəcədə döyişmiş tanışları ilə üz-üzə gəlirlər.

Döyişmənin qısa zamanda hiss edilməməsi həmin döyişmənin, riyazi dildə desək, *xətti* olması, vaxta düz mütənasib şəkildə baş verməsidir; az vaxtda insan az dəyişir və nə qədər çox vaxt keçirsə, döyişmə də o qədər çox olur.

Lakin təbiətdə və cəmiyyətdə bəzən adı, cüzi bir döyişmə qısa zamanda çox kəskin nəticələrə gətirib çıxara bilir. Siyasi və iqtisadi sistemlər (inqilablar, iqtisadi böhran və çöküşlər), atmosfer hadisələri, bioloji populyasiyada baş verənlər, bir sıra molekulyar və kimyəvi reaksiyalar “birdən-birə partlayışa”, sistemlərin böhranına və ya dağılmasına gətirən sırli hadisə və proseslərlə doludur. Bu cür *qeyri-xətti* hadisələri, xaosu öyrənən riyazi nəzəriyyə mövcuddur – “Xaos nəzəriyyəsi”! Bu nəzəriyyənin sistemli şəkildə inkişafı Amerika riyaziyyatçısı və meteoroloqu Edward N. Lorenz`ə (1917-2008) borcludur. O, 1961-ci ildə hava haqqında məlumat vermək üçün 12 döyişənli bir kompüter-hesablama modeli qurmuşdu. O, hesablama üçün vergüldən sonra 6 rəqəm (0,506127 kimi) əvəzinə vergüldən sonra 3 rəqəm götürdü (0,506 kimi). Adətən, bu cür cüzi fərqi atmaq (yuvarlaqlaşdırmaq) adı iş sayılır. Lakin... alınan nəticə gözləniləndən kəskin surətdə fərqləndi. Cüzi xəta (0,000127) böyük xətaya, proqnozun alt-üst olmasına

gətirdi... Başlanğıc verilənlərdən, yəni vəziyyətdən asılılıq çox böyük həssasiyyətə malikmiş... (məhz bu səbəbə görə hava haqqında uzun müddətə dəqiq proqnoz vermək olmur).

Atmosferdə ən cüzi döyişmənin çox böyük və gözlənilməz nəticəyə gətirdiyini kəşf edən E.N. Lorenz 1963-cü ildə bir *qağayının bir yerdə qanad çalmasının başqa çox uzaq bir yerdə və başqa bir vaxtda böyük firtinaya səbəb ola biləcəyini* söyləmiş və yazmışdı. 1972-ci ildə “the American Association for the Advancement of Science” cəmiyyətinin toplantısında o, qağayı sözünü kəpənəklə əvəz etdi (yəqin ki, kəpənək daha şairanə səsləndiyi üçün): “Braziliyada bir kəpənəyin qanad çalması Texasda firtina (tornado) yarada bilər”. Beləliklə, xaotik sistemləri səciyyələndirən “*kəpənək effekti*” meydana çıxdı.

Burada “bir söz aləmi qarışdırıcı” və “dəli quyuya daş atdı, yüz ağıllı onu çıxara bilmədi” ifadələri də yada düşür. Bir kiçik qar topasının qarlı dağla aşağı yuvarlanarkən böyük uçqun yarada biləcəyi də başqa, bənzər bir xaotik sistemin həssaslığı deməkdir (qar topası effekti).

Mümkündür ki, qağayının kəpənəklə əvəz olunmasında Ray Bradbury`nın fantastik “İldirim səsi” (“A Sound of Thunder”, 1952) əsəri rol oynayıb. Keçmişə səyahət edən bir qrup insan gələcəyi döyişməmək üçün yalnız bir cığırla getməli idi. Geri qayıdanda dünyani çox döyişmiş vəziyyətdə görən bu qrup üzvləri araşdırıb səbəbi tapırlar; sən demə qrupdakı adamlardan biri cığırдан çıxmış və bu zaman bir kəpənək onun ayağı altında qalıb əzilibmiş!